

Xülasə

Ad, soyad, ata adı: Günel Nəcəfova Alim qızı

Xarici dil: ingilis dili



Ali təhsil statusu:

Ali təhsil müəssisəsinin adı	İxtisas	Dərəcə	İl
Lənkəran Dövlət Universiteti	İbtidai təhsilin pedaqogikası və metodikası	bakalavr	2000
Lənkəran Dövlət Universiteti	İbtidai təhsilin pedaqogikası və metodikası	magistr	2004

Magistrlik dissertasiyasının adı və elmi rəhbəri:

Təhsilin məzmununun yaxşılaşdırılması yolları, Rəhbər: dos.Rəsul Abdulov Şükür oğlu

Çalışdığı vəzifələr:

Vəzifəsi	İş yeri	İl
baş loqarant	Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialı <i>İctimai fənnlər kafedrası</i>	15.09.2006- 30.06.2008
akademik məsləhətçisi	Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialı <i>Kridet sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi</i>	15.09.2012- 14.07.2015
akademik məsləhətçisi	Mingəçevir Dövlət Universiteti <i>Pedaqoji fakültənin dekanlığı</i>	15.09.2015- 15.09.2019
müəllim	Mingəçevir Dövlət Universiteti <i>Pedaqogika və psixologiya kafedrası</i>	15.09.2019

Magistartura pilləsində yazılan tezislər:

1.Fənn proqramlarının xüsusiyyətləri , Məşəl jurnalı əbədi-bədii , elmi publisistik . Lənkəran 2006

İdarəetmə vəzifələri:

1.Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialı baş loqarant 15.09.2006-30.06.2008

2.Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialı akademik məsləhətçisi

15.09.2012-14.07.2015

3. Mingəçevir Dövlət Universiteti akademik məsləhətçisi 15.09.2015-15.09.2019

4. Mingəçevir Dövlət Universiteti müəllim 15.09.2019

Mükafatlar:

Mingəçevir Dövlət Universitetinin növbəti 5 illik fəaliyyətinin nəticəsi ilə bağlı təhsil müəssəsinin akkreditasiyada fəal iştirakına görə şəxsi qovluğa tikilməklə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşəkkürnamə verilmişdir. Mingəçevir may 2019

ÇAP OLUNMUŞ ƏSƏRLƏR

B. Beynəlxalq elmi konfranslarda təqdim olunmuş və elmi məqalələr kitabında çap olunmuş məruzələr (tezislər)

1. Multikulturalizm dəyərlərinin formalaşdırılmasında Heydər Əliyev irsi Azərbaycan gəncliyinin rolu tezis Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Heydər Əliyev multikulturalizm və tolerantlıq ideologiyası adlı IV Beynəlxalq elmi konfrans Azərbaycan Dillər Universiteti 7-8 may 2021

2. Şagirdin şəxsiyyət kimi formalaşmasının əsas istiqamətləri məqalə Psixologiyanın aktual problemləri: yeni perspektivlər, yeni mülahizələr və yeni düşüncələr” adlı Beynəlxalq konfrans Qərbi Kaspi Universitetində 19-20 iyun 2021

3. Şagird şəxsiyyətinin inkişafında və formalaşmasında təlim tərbiyənin rolu

Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” adlı Beynəlxalq Elmi Konfrans Mingəçevir Dövlət Universiteti 10-11 dekabr 2021-ci il

E. Respublika daxili elmi konfranslarında təqdim olunmuş və elmi kitablarda çap olunmuş məruzələr (tezislər və məqalələr):

1. Fənn proqramlarının xüsusiyyətləri Məşəl jurnalı əbədi-bədii , elmi publisistik .Lənkəran 2006
2. Ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsində müəllimin rolu APU “Müasir şəraitdə ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəlmək yolları” II Respublika elmi –pedaqoji konfrans Bakı 2011
3. Şagirdlərin idrak fəallığının inkişaf etdirilməsi A.R.Təhsil Problemlər İnstitutu “Təhsil sistemində gənc nəslin təlim-tərbiyəsi üzrə işin təşkili və onun yaxşılaşdırılması istiqamətləri” Bakı 2012 28 iyun
4. Cəmiyyətdə ictimai tərəkürün formalaşmasında H.Əliyevin rolu SDU və APU Azərbaycan dövlətçilik tarixi Sumqayıt 2012
5. Təhsilin keyfiyyəti meyarları və ona təsir edən amillər AMİ “Müəllim hazırlığının müasir problemləri texnologiya , təhsil və inkişaf “Bakı 2014
6. Cəmiyyətin davamlı inkişafı naminə təhsil və bu sahədə aparılan islahatlar AR TN. MDU “Davamlı inkişafın milli modeli və strategiyası” mövzusunda həsr edilmiş respublika elmi konfransın materialları. 27-28 noyabr 2015-ci il, səh. 298-300
7. Qloballaşma şəraitində şəxsiyyətin inkişafında və formalaşmasında təlim və tərbiyənin rolu AR TN. MDU “Qloballaşma və regional inteqrasiya” mövzusunda həsr edilmiş respublika elmi konfransın materialları. 23-24 dekabr 2016-cı il, səh. 95-397
8. Multikulturaliz dəyərlərinin milli-mədəni irsimizdə yeri və rolu AR TN. MDU “Milli-mədəni irs və onun qloballaşma şəraitində təbliği məsələləri” mövzusunda həsr edilmiş respublika elmi konfransın materialları. 22-23 aprel 2016-cı il, səh. 50-53
9 Azərbaycan təhsilin inkişaf istiqamətləri

Qlobal tendensiyalar və müasir Azərbaycan. Respublika elmi konfransının materialları. 7-8 may, Mingəçevir 2018-ci il səh 395-397

10.Tələbələrin özünütəhsilinin inkişafında ikt və kitabın rolunun müqayisəli təhlili

Regional inkişafın təmin olunmasında innovativtendensiyalar: reallıqlar və müasir çağırışlar” adlı Mingəçevir Dövlət Universiteti Respublika elmi konfransı,11-12 dekabr 2020 səh 560-563

11 .”Heydər Əliyev irsi Azərbaycan gəncliyi üçün daimi örnəkdir”

”Heydər Əliyev irsi Azərbaycan gəncliyi üçün daimi örnəkdir” Vətən Müharibəsində qazandığımız tarixi zəfər Heydər Əliyev siyasətinin tənənəsidir. Mingəçevir Dövlət Universiteti 7-8 may 2021

12.Tədris materialının İKT vasitəsilə öyrədilməsinin müasir problemləri.

məqalə “Təhsildə rəqəmsallaşdırma:elektron təhsil və informasiya cəmiyyəti” mövzusunda respublika elmi konfrans.Naxçıvan Dövlət Universiteti 21 iyun 2021